

“Aqrolizing” Açıq Səhmdar Cəmiyyətin

“Traktora asılan və qoşulan 1660 ədəd müxtəlif
təyinatlı kənd təsərrüfatı texnikalarının
satın alınması”na dair keçirdiyi

AÇIQ TENDER ELANI



Tenderin predmeti

- *Lot-1 – “Traktora asılan və qoşulan 1660 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının satın alınması”*

Tender iştirakçlarına təklif edilir ki, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

“Aqrolizing” ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi olan şirkətlər bu tenderdə iştirak edə bilməzlər. Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilirlər.

Əlaqələndirici şəxs: Yaqubov Habil Elxan oğlu

Tel:/Faks: (+994 12) 425-28-03;

mobil: (+994 55) 733-06-82

E-mail: ofis@agrolizing.gov.az

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 12

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusunu Lot 1 üzrə 500 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilirlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: «Aqrolizinq» ASC

VÖEN:1700382471;H/h:AZ75AIB33030019443500231113

AZN

Kapital Bank ASC-nin 1 saylı Nizami filialı

M/h:AZ37NABZ01350100000000001944;

S.W.I.F.T.: AIBAZ2X Kod: 200134; VÖEN: 9900003611;

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 25 aprel 2016-cı il tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 2% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- *tenderdə iştirak etmək üçün yazılı müraciət.*
- *iştirak haqqının ödənilməsi barədə sənəd;*
- *iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
- *iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənəd;*
- *iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumat;*

Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 02 may 2016-cı il, saat 1700-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 2% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 03 may 2016-cı il tarixdə saat 1500-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 ünvanında yerləşən «Aqrolizinq» ASC-nin konfrans zalında açılacaqdır.

Tender komissiyası

